

Əhalinin dispanserizasiyası davam edir

Müstəqil ölkəmizdə əhalinin sağlamlığına qayğı daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ötən ildən əhalinin kütləvi tibbi müayinəsi və aşkar olunmuş xəstə şəxslərin dispanserizasiyası aparılır. Bu il fevral ayının 2-dən tədbirin təkrar aparılmasına başlanılmış və may ayının 1-dək davam etdiriləcəkdir.

Bunun üçün müəyyən hazırlanmış işləri görülmüşdür. Belə ki, cənab Prezidentin tapşırığının icrası üçün həm rayon mərkəzi xəstəxanasında (RMX), həm də müalicə-diaqnostika mərkəzində (MDM) müayinə aparılacaq kabinet və strukturlar yüksək hazırlıq vəziyyətinə getirilib. İklən müayinələr terapevt həkimlər tərəfindən rayon mərkəzində, qəsəbə və kəndlərdə aparılır. Aşkar olunan xəstələr və xəstəliyə şübhələrlə RMX-da, MDM-də dərin müayinələrə cəlb olunurlar. Ehtiyac olduqda xəstə şəxslərin stasionar müalicəyə cəlb edilməsi və ya Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilməsi təşkil edilir.

Böyük yaşılı xəstələrlə yanaşı uşaqların müayinəsinin yaradılan xüsusi həkim briqadaları tərəfindən qrafik əsasında uşaq bağçaları və məktəblərdə aparılmasına başlanılıb. Pediatr həkimlər tərəfindən aşkar olunmuş xəstə və ya fiziki qüsurlu uşaqlar müvafiq mütəxəssis həkimlərin müayinəsinə cəlb edilirlər.

Əhalinin dispanserizasiyası üçün aparılan kütləvi tibbi müayinələrin məqsədi bir çox xəstəliklərin erkən aşkar edilməsi, əllilik və ölüm hallarının

minimuma endirilməsidir. İldə bir dəfə müayinə insanların sağlamlıq durumunu, onların sağlamlığına təsir edən bir çox faktorların müəyyən edilməsi, tibbi-profilaktik tədbirlərin görülməsindən ibarətdir. Əhalidə arasında ürək-damar, onkoloji, tənəffüs yolları, mədə-bağır-saqqan, qan, qadınlarda qinekoloji xəstəliklərin və s. dünyada çoxalmasına görə tövsiyə olunur ki, əhalinin vaxtı-vaxtında müayinəsi aparılmaqla bu xəstəliklər erkən aşkar edilərək müalicəyə cəlb edilsinlər.

Böyük yaşılı əhalidən həkim müayinəsində olmaqla həkim tərəfindən aparılan sorğuda xəstə haqqında düzgün məlumatlar alınır, şəxsin sağlamlıq vəziyyətini qiymətləndirməyə, digər müayinələrin aparılmasına imkan yaranır. Sorğu məlumatlarında anket məlumatları ilə yanaşı aşağıdakılardan xüsusi olaraq həkimin nəzərinə çatdırılmalıdır:

1. Keçirdiyi xəstəliklər barədə məlumat verir (vərəm, qan dövrəni xəstəlikləri, revmatizm, şəkerli diabet, mədə-bağır-saqqan xəstəlikləri, ağıcyərlərin xroniki xəstəlikləri, sinir sistemi xəstəlikləri, sidik-cinsiyət sisteminin xəstəlikləri, eşitmənin və görmənin pozulması, cərrahi əməliyyat olunması barədə məlumat, həyatı boyu aldığı travmalar və yaranmalar);

2. Şəxs şikayətləri barədə məlumat verir (başağırsı, başgicəllənmə, əzelə zəifliyi, görmə zəifliyi, tez-tez zökəm olmasi, öskürək və xarakteri, dəş qəfəsində xoşagelməyen narahatlıqlar, ürəkdöyünmə, tənginəfəsilik, ümumi zəiflik, iştahsızlıq, ürəkbulanma, qusma, geyirmə, ağızdan iyin gəl-

məsi, ishal, qəbəlilik, gözün sklerasında sarılığın tez-tez olması, dəridə qasıńma, qarında ağrı, beldə ağrı, düz bağırsaqda ağrı və bəzən ifrazatda qanın olması, cinsiyyət orqanlarından ifrazatın gəlməsi, tez-tez sıdiyə getmək, ayaqlarda, üzdə şışkinliyin baş vermesi, sıdiyin rənginin dəyişməsi, ciyində, əllərdə, ayaqlarda və oynaqlarda ağrıların olması, ariqlama, cinsiyyət zəifliyi, dəridə və selikli qışalarda səpkilər);

3. Şəxs qan qohumlarında (valideyinləri, qardaşı, bacısı, nənəsi və babası) olmuş xəstəliklər barədə həkimi məlumatlaşdırılmalıdır (beyinə qansızma, bronxial astma, alkogolizm, şəkerli diabet, qan təzyiqi, miokardin infakti, stenokardiya, piylənmə, qlaukom, öd kisəsinin daşı, mədə və 12 barmaq bağırsağın xorası, qalxanabənzər vəzinin xəstəlikləri, allergik reaksiyalar, valideyinlərinin 60 yaşa qədər beyinə qansızmadan və ya infaktan vəfat etməsi);

4. Şəxsin həyat şəraitində əhəmiyyətlidir (stres və əsəbi gərginlik, tütünçəkmə, alkogoldan sui istifadə, az hərəkətlilik).

Bütün bu sorğu məlumatları həkimə bildirildikdə obyektiv, labarator-instrumental müayinələrə istiqamətləndirmədə şəxsin özü həkimə köməkçi olmuş olur. Müxtəlif yaşlarda olanların labarator-instrumental müayinələrə cəlb olunmasının dövrliyində fərqlər var. Belə ki, 15 yaşından sonra ildə bir dəfə görmə, eşitmə vəziyyəti qiymətləndirilir, qanda leykositlərin sayı, sidikdə zülalın müayinəsi aparılır. 15 yaşından 40 yaşınadək

3 ildə bir dəfə elektrokardioqrafiya (EKQ), 40 yaşından sonra isə hər il bu müayinə aparılır.

Hər bir qadın hamiləlik olmadıqda belə 15 yaşından sonra hər il mama-qinekoloğun müayinəsində olmalıdır. 40 yaşından sonra hər il göz daxili təzyiq ölçüləlidir. Hər bir şəxs ildə bir dəfə fulyoroqrafik müayinədən keçərək dəş qəfəsini müayinə etdirməlidir. Qadınlar arasında dəş vəzisi xərçənginin ən çox rast gəlinədiyi üçün 35 yaşından sonra 2 ildən bir dəş vəzilərinin mama-qrafiq müayinəsi aparılmalıdır. Həmçinin 30 yaşından sonra hər bir şəxs düz bağırsağın müayinəsini etdirməlidir. Bütün bunlar terapevt və mama-qinekoloq həkimlərin aparıldığı müayinələrdir. Əgər müayinələr zamanı hər hansı bir patoloji hala şübhə olarsa digər mütəxəsis həkimlərin dərin müayinəsi tələb olunur.

Ümumilikdə əhalinin müayinə zamanı sağlamlıq vəziyyətinə görə şəxslər üç kateqoriyaya aid edilir ki, bunlardan birincisi sağlam şəxslərdir. Onların sağlamlıq vəziyyəti ilə əlaqədar heç bir şikayətleri yoxdur və aparılan sorğu zamanı heç bir xəstəlik keçirmədiklərinə bildirilər və müayinədə bu təsdiq olunur. İkinci kateqoriyaya aid olanlar praktiki sağlam şəxslər adlandırılır ki, aparılan sorğu zamanı kəskin və ya xroniki xəstəlik keçirdiklərini bildirməklə, xəstəliyin sağalma ilə başa çatlığı məlum olur. Eyni zamanda uzun müddət keçməsinə baxmayaraq xəstəliyin kəskinləşmə vermədiyi aydın olur. Aparılan müayinələr zamanı da bu fakt təsdiq olunur. Üçüncü kateqoriyaya

aid şəxslər xəstə şəxslərdir ki, kəskin və ya xronik xəstəliklə xəstədirler. Onlar əmək qabiliyyətini tez-tez itirirlər, bu şəxslər aidiyatı mütəxəsis tərəfindən dispanser müşahidəsinə götürülərək müalicə-sağlamlılaşdırıcı tədbirlərə cəlb olunurlar. Xəstə şəxsin dispanser qeydiyyatında qalması, onun müayinə və müalicədə olma tezliyi, müddəti ayrı-ayrı xəstəliklərdə müxtəlifdir. Onlar dinamik olaraq dispanser müşahidəsində olmaqla müalicə-sağlamlılaşdırıcı tədbirlərə cəlb edilirlər. Müalicə rejimində fərdi ya-naşmaqla xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ambulator və ya stasionar şəraitində aparılır. Hər bir dispanser qeydiyyatında olanlarda həkim tərəfindən risk faktları (istehsalat, məişət və genetik) aydınlaşdırılır və şəxsə izah edilir.

Xəstə şəxslərə dinamik müşahidə üçün fərdi tibbi karta açılır və onun dövrü olaraq dispanser müşahidəyə gəlmə vaxtları qeyd edilir və bu, xəstəyə izah edilir. Eyni zamanda xəstəyə müalicə-sağlamlılaşdırıcı tədbirlər (müalicə rejimi, əmək, istirahət, qidalanmaya) dair tövsiyələr verilir. Xəstə sağalmanın sonra dispanser qeydiyyatından çıxarıllar və ona vaxtılık vəziyyətində müayinəyə gəlməsi tövsiyə olunur. Beləliklə, dispanserizasiyanın məqsədi əhalinin sağlam, gürəh, üzünmürlü olmasına zəmanət verir.

Rayon əhalisinə müraciət edərək xahiş edirik ki, may ayının 1-dək özləri ilə birlikdə ailə üzvlərinin və yaxınlarının kütləvi tibbi müayinələrə gəmələrinə köməkçi olsunlar. Bu, hər bir kəsin sağlamlığı və gələcəyi üçün çox vacibdir.

Cavanşir MƏLİKOV,
rayon mərkəzi xəstəxanası
baş həkiminin təşkilati-
metodiki işlər üzrə müavini.

I Mart-Ümumdünya Mülki Müdafiə Günüdür

Təhlükəsizliyi təmin edən qurum

Beynəlxalq Mülki Müdafiə Təşkilatının tarixi 1931-ci ildən başlayır. 1972-ci ildən etibarən Təşkilatın Baş Məclisinin qərarı ilə hər il martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Hazırda bu təşkilata dövriyə 55-ə yaxın ölkəsi qoşulub. BMT-nin əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərə qarşılıqlı yardım təşkil etməkdir.

Azərbaycan Respublikası 1993-cü ildə bu hümanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərin feal iştirakçısıdır.

Əhaliyə sülh və mühərribə dövrlərindəki fövqəladə hallarda mühafizə və fealiyyət qaydalarının öyrədilməsi mülki müdafiənin əsas vəzifələrinən biridir. Bu vəzifə respublika Nazirlər Kabinetinin qərarı

ile təsdiq olunmuş «Əhalinin mülki müdafiəye hazırlanması haqqında» Əsasnamənin tələblərinə uyğun yerinə yetirilir.

Elm, texnikanın sürətli inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatı indi daha mühüm əhəmiyyət kəsb edir. Çünkü mürəkkəb sistemlərin tətbiqi, əsasən dətəbi, texnogen, ekoloji hadisələrin mövcudluğu ətraf mühitə, xüsusən də əhalinin həyatına, sağlamlığına, bir sözə təhlükəsizliyinə təsir göstərir. Son illər ölkəmizdə bu sahəyə də diqqət yetirilir. Doqquz il əvvəl Fövqəladə Hallar Nazirliyi, onun maddi-texniki bazası yaradıldı, müasir texniki avadanlıqla təchiz edildi.

Bu müddət ərzində nazirliyin əməkdaşları nəinki ölkə

daxilində, hətta xaricdə də peşəkarlıqlarını nümayiş etdirmişlər. Başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında böyük uğurlar əldə etmişlər.

Bütün hallarda təhlükə haqqında xəbərdarlığın əsas vasitəsi radio və televiziyadır. Lakin əhalini tez xəbərdar etmək üçün fövqəladə hallarda srenalardan, nəqliyyat vasitələrinin sinyallarından da istifadə edilir. Bizim rayonumuzun ərazisində inzibati binalarda ekstremal şəraitdə çalışan fəhlə və qulluqçuların mühafizəsi üçün müasir tələblərə cavab verə biləcək sığınacaqlar vardır. Mövcud sığınacaqlar mühafizə avadanlıqları, fərdi mühafizə vasitələri, rabitə sistemi ilə təmin edilmişlər. Dünya sü-

rətlə dəyişdiyi üçün əhalinin mülki müdafiəye hazırlanmasında təlimlərin, məşqlərin, kompleks tədbirlərin böyük əhəmiyyəti vardır. Belə tədbirlər zamanı hazırlığın vəziyyətinə tərəfimdən bir növ baxış keçiririk, çatışmazlıqlar aradan qaldırılır, ekstremal hallarda necə hərəkət etmək yolları və üsulları işçilərə əyani surətdə göstərilir. Beləliklə, mülki müdafiə rəhbərləri idarə etmə vərdişləri qazanırlar. Mühafizəyə hazırlığın düzgün təşkili həmdə işçilərin mülki müdafiə biliklərinə və yaxınlarının təsdiq olunur.

Rayon mülki müdafiə qərargahı mütəmadi olaraq idarə və müəssisələrdə yaradılmış mülki müdafiə qurumlarının fealiyyətinə nəzarət edir, onların işinin təşkilinə yardımçı olur.

Tahir HACIYEV,
RİH-nin baş mütəxəssisi.

yayılmasında tədris məşqlərinin keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Rayon Mülki Müdafiə qərargahı da ilin əvvəlində MM-yə hazırlıq üzrə tədris qruplarının heyəti, rəhbərləri müəyyənləşdirir, məşğələrin mövzuları dəqiqləşdirilir, rəhbərlər tərəfindən təsdiqlənməsini təmin edir. Tədris qruplarında normativ sənədlərin, MM haqqında Əsasnamənin mühafizənin prinsipləri və üsullarının mənimsənilməsinə ciddi fikir verilir.

Rayon mülki müdafiə qərargahı mütəmadi olaraq idarə və müəssisələrdə yaradılmış mülki müdafiə qurumlarının fealiyyətinə nəzarət edir, onların işinin təşkilinə yardımçı olur.